



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 93 (7820) CÜMƏ AXŞAMI, 26 aprel 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi var

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

Ankarada rəsmi qarşılanma mərasimi



Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyyədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yayılın atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin reisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi. Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

Ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək

Aprelin 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Münasibətlərimizin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişaf etdiyi vurğulandı. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.



500 milyon insanın nəbzi Bakıda döyünəcək

Dünyanın idman paytaxtı "Formula-1" Qran-prisinə üçüncü dəfə ən yüksək şəkildə evsahibliyi edir

Dünyanın idman paytaxtı hesab olunan Bakı daha bir tarixi uğura imza atmaq arzusındadır. Yəni də yüksək sürət, adrenalin həvəskarlarının nəbzi Bakıda - Şorq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünəcək.

Aprelin 27-29-da üçüncü dəfə "Formula-1" Azərbaycan Qran-prisinə ən yüksək səviyyədə evsahibliyi edəcək Odlar yurduunun paytaxtı artıq demək olar ki, adını bu beynəlxalq idman yarışının tarixinə qızıl hərflərlə yazdı. Eyni zamanda, müstəqil Azərbaycan bir daha idman ölkəsi olduğunu dünyaya nümayiş etdirib.

Təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları

Hər kəsə bellidir ki, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları



kəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rolə malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqəbat aparır, yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur.

Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə

evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqəbatdə üstünlüyə sahib olur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, global forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bunlara "Eurovision" musiqi yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" Qran-prisini misal göstərmək olar.

Ardı 6-cı səh.

İlham Əliyevin səfəri Türkiyənin əsas gündəm mövzusu oldu



Tarixin sınaqlarından daim üzəg çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək iki ölkə arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib.

Eyni kök, dil, din, oxşar mədəniyyət, adət və ənənələr bu gün qarşılıqlı əlaqələri şertləndirən amillər sırasında yer alır. Müasir dünya reallığında hər iki ölkənin regionda gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir.

Ardı 5-ci səh.

İrəvanda kaos, Bakıda isə "Formula-1" həyəcanı yaşanır

Azərbaycan və Ermənistanda eyni vaxtda keçirilən seçkilərin nəticələri tam fərqli mənzərə yaradıb

Ermənistanda hərbi xunta rejimi devrilsə də, ölkədə gərginlik davam edir. Yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.

Lakin buna baxmayaraq, xalq küçələrdədir, müxalifət isə danışıqlara getmir. Səbək isə ondan ibarətdir ki, hakimiyyət müxalifətin bəyan etdiyi müddəalar ətrafında danışıqların aparılmasını qəbul etmir. Müxalifətçilər isə hakimiyyətin dinc ötürülməsini, Respublika Partiyasının müvəqqəti hökumətin tərkibində əsas iştirakçı kimi təmsil edilməməsini və s. tələblər irəli sürürlər.



Bir sözlə, sabiq baş nazir Serj Sarkisyanın istefa verməsi ilə ölkədə meydan dərəbəyliyi yaranıb.

Hərbi xuntanın çöküşü

Bu bir həqiqətdir ki, ölkənin sərvətlərini talamış, erməni xalqını səfil gününə salmış S.Sarkisyan klani sərt etiraz aksiyasına başlamış xalqdan ağır zərbə aldı. Xalq zoran konstitusiyayı dəyişib baş nazirliyi ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşadan cinayətkar hərbi xuntanı yıxmağı bacardı.

Ardı 5-ci səh.



Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi var

Ölkələrimizi birləşdirən ortaq maraqlardır

Aprel 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçılar iclasda çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı

- Əziz qardaşım, dəyərli nümayəndə heyətinin üzvləri.

Əvvəlcə, əziz qardaşım cənab İlham Əliyevə və dəyərli nümayəndə heyətinin üzvlərinə bir daha ölkəmizə "Xoş gəlmisiniz!" deyərim. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.

Cənab İlham Əliyevi prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirirəm. Cənab İlham Əliyevi yenicən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən də, inşallah, prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana edəcəyəm. Bunun bir ənənə hali olması da münasibətlərimizin müstəsnalığını açıq şəkildə ortaya qoyur. Zəti-alinizin seçkilərdə qazandığı 86 faiz səs Azərbaycan xalqının Sizə olan etibarını nümayiş etdirdi. Bu etibar şübhəsiz ki, əsassız deyil. Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracağına olan inamım təmdir.

Dəyərli nümayəndə heyətinin üzvləri, bir az əvvəl qardaşım Prezident İlham Əliyevlə keçirdiyiniz təkbətək görüşdə ikitərəfli münasibətlərimizin önəmini qeyd edərkən bundan sonra atılacaq addımlar haqqında fikir mübadiləsi apardığınız. Eyni şəkildə nazirlərimiz də



bir-biri ilə görüşərək öz planlarını müzakirə etdilər.

Aramızdakı qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmindəyik. Ötən il açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu mənada çox önəmlidir. Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Transanadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq. Məlumdur ki, iyunun 24-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Ona görə əgər açılışı iyunun əvvəllərində etsək, bu, həm Türkiyəyə, həm də dünyaya səs salacaq. Digər irihəcmli layihə olan "Cənub qaz dəhlizi" ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək. Digər tərəfdən, "Star" neft emalı zavodunun da tikintisi tamamlanacaq. Beləliklə, Azərbaycan Türkiyəyə ən böyük sərmayə yatırın ölkə olacaq. Buna görə də şəxsən öz adımdan və

xalqım adından Sizə təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyənin Azərbaycanı müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhirlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

Biz Türkiyədə hər zaman "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyərək hərəkət edirik və dar gündə də, yaxınlıqda münasibətlərimizdən asılı olmayaraq, dünyada baş verən global iqtisadi hadisələrin də rolunu. Güzəllik ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqəbat şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəllik ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.

Dəyərli qardaşım, dostluq və qardaşlıq əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətlik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmədən xilas etmək üçün Azərbaycana gədərkən bu düşüncə ilə hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbayca-

nın müstəqilliyinin təməllərinin atılmasına da töhfə verib. Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhirlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

Biz Türkiyədə hər zaman "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyərək hərəkət edirik və dar gündə də, yaxınlıqda münasibətlərimizdən asılı olmayaraq, dünyada baş verən global iqtisadi hadisələrin də rolunu. Güzəllik ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqəbat şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəllik ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.

Dəyərli qardaşım, dostluq və qardaşlıq əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətlik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmədən xilas etmək üçün Azərbaycana gədərkən bu düşüncə ilə hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbayca-

azumuzdur. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələr prosesini dəstəkləyirik. Ancaq bu prosesin 25 ildir münasibətlərinin həllində heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır. Bu məsələdə Azərbaycana göstərdiyiniz dəstək bundan sonra da eyni qətiyyətlə davam edəcək.

Dəyərli qardaşım, Sizi və nümayəndə heyətinizi vəzifəyə yenidən seçildikdən sonra ilk rəsmi xarici səfərinizdə Türkiyədə qəbul etməkdən duyduğum məmnunluq hissini bir daha vurğulamaq istəyirəm.

Cənab Prezident, çıxış etmək üçün sözü Sizə verirəm, buyurun.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Çox sağ olun, əziz qardaşım. Hörmətli Prezident, əziz dostlar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.

Mən yenidən qardaş ölkədə olmağımdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, prezident

seçkilərindən sonra bu, mənim ilk xarici səfərimdir. Seçkilərdə qazandığım qələbə münasibətilə mənə ilk təbrik edən də əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir.

İki həftə bundan əvvəl seçkilər keçirildi. Bir həftə bundan əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumət tam formalaşdı və dünən məni artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşümüz olmuşdur. Biz bir çox məsələləri müzakirə etdik. Bu gün də geniş tərkibdə bu müzakirələri davam etdiririk.

Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanında idirik. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, "Zeytun budağı" əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı bir-mənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq bor-

cumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formadan çıxıb, artıq regional mənə daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək.

Əlbəttə, bizi birləşdirən tarix, mədəniyyət, etnik köklər, dindir. Eyni zamanda, bu gün bizi birləşdirən ortaq maraqlardır. Hörmətli Prezidentin qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz layihələr artıq bizi gücləndirir və dünyada yeni vəziyyət yaradır.

Biz yaxın gələcəkdə TANAP-in açılışını qeyd edəcəyik. Xatırlayıram ki, dörd il bundan öncə TANAP layihəsinin imzalanması mərasimi İstanbulda keçirilmişdir. Biz bu tarixi layihəni başa çatdırırıq. Bakı-Tbilisi-Qars dəmir yolu artıq fəaliyyətdədir. Bundan sonra biz çalışacağıq ki, yüklərin daşınması daha böyük həcmli ölçüsün. Nəqliyyat və energetika sahəsində bizim iş birliyi bölgədə yeni vəziyyət yaradır.

Qarşılıqlı sərmayə qoyuluşu bizi sevindirir. Həm Türkiyə Azərbaycana, həm də Azərbaycan Türkiyəyə böyük sərmayələr qoyur və bu, bir daha bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir.

Mədəniyyət sahəsində, təhsil sahəsində çox əməkdaşlıq var. Müdafiə sənayesi sahəsində, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, birgə təlimlər keçirilir. Biz hörmətli Prezident ilə bugünkü görüşdə bu məsələyə də xüsusi diqqət yetirdik və qərara gəldik ki, həm ikitərəfli, həm də çoxtərəfli təlimlərdə birlikdə iştirak edək.

Biz Türkiyənin müdafiə sənayesinin məhsullarından bəhrələnilirik. Türkiyə çox inkişaf etmiş müdafiə sənayesi yaratmışdır. Azərbaycan öz hərbi gücünü, o cümlədən Türkiyədən alınan silahlar hesabına artırır.

Bir sözə, bizim əlaqələrimiz bütün sahələri əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. Qonaqpərvərliyə və hörmətə görə bir daha Sizə minnətdaram.

İmzalanan sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək

Aprel 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu"nu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin təbiiqi ilə bağlı ikili (2018-2019) İş Proqramı"nu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin təbiiqi ilə bağlı ikili (2018-2019) İş Proqramı"nu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin təbiiqi ilə bağlı ikili (2018-2019) İş Proqramı"nu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti ara-



sında şəxsi heyətin mübadiləsinə dair Protokol"u Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar imzaladılar.

Dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun

Aprel 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Əziz qardaşım, cənab İlham Əliyev.

Hörmətli nümayəndə heyətlərinin üzvləri, dəyərli mətbuat nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada qəbul etməkdən böyük məmnunluq hissi duyuram.

Dəyərli qardaşım və nümayəndə heyətinə şəxsən öz adımdan və xalqım adımdan "Xoş gəldiniz!" deyirəm.

Bildiyiniz kimi, cənab İlham Əliyev aprel 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandıq prezident seçkilərindən sonra ilk səfərinizi Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasətində liderliyi ilə "Can Azərbaycan" inkişaf etməyə, güc-



lənməyə, bölgənin sabitlik zirvəsi kimi parlağa davam edəcək.

İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir.

Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə hali olması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm.

Dəyərli mətbuat nümayəndələri, bu gün cənab İlham Əliyevlə haqiqətən səmimi müzakirələr apardıq. Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz oldu. Nümayəndə heyətlərinin iştirakı

ilə görüşdə nazirlərimiz apardığı təkbətək görüşlər bərdə bəzə məlumat verdilər. Həm iclasın əvvəlində, həm də sonunda biz liderlər öz fikirlərimizi bildirdik.

Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik.

Təbii ki, bunlardan ən mühümün iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq. Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önmüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda

Transanadolu təbii qaz kəməri - TANAP-in açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müdərəcə olacaq.

"Cənub qaz dəhlizi"nin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsinə nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Digər tərəfdən, hazırda İzmirin Əlağa rayonunda inşası davam edən "Star" neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa gatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə edəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq.



Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi var

Dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun

Əvvəli 2-ci səh.

İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaqdır.

Təbii ki, bu gün əslində önəmli bir addım atdıq. Preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumunun imzalanmasından böyük məmnunluq duyduğumu xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, memorandumu qısa müddətdə həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Dəyərli mətbuat nümayəndələri, 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaqdır. Bu yubiley münasibətilə bütün Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. "Bir millət, iki dövlət" kəlamı boş yerden yaranmayıb. Bu kəlamı görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çarçaqla dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid olurduq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortağ mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afirində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən



dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub.

Azərbaycan bu gün başda "FETÖ" olmaqla, terror təşkilatları ilə mübarizəmdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyiniz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq.

Dəyərli qonaqlar, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası həm aramızdakı əlaqələrimizin müzakirə edilməsi, həm də mühüm qərarların verilməsi baxımından son dərəcə faydalı oldu. Bir az əvvəl imzalanmış sənədlər bunun təsdiqidir. Burada

müzakirə etdiyimiz bütün məsələləri həyata keçirməyə çalışacağıq və strateji münasibətlərimizi daha da genişləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Bu düşüncələrlə qardaşım cənab İlham Əliyevə və nümayəndə heyətinə bir daha "Türkiyəyə xoş gəldiniz!" deyirəm. Buradan bütün azərbaycanlı qardaşlarımı ən səmimi duyğularla salamlayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Əziz qardaşım, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar. İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz qeyd etdiyiniz kimi, prezident seçkilərdən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbii idi. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.

Məni prezident seçkilərdə qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andıçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımın görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır.

İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanca Türkiyəni sevmə insanları qardaş ölkədə inkişaf proseslərini çox böyük sevincle etdiyiniz kimi, prezident seçkilərdən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbii idi. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.

İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanca Türkiyəni sevmə insanları qardaş ölkədə inkişaf proseslərini çox böyük sevincle etdiyiniz kimi, prezident seçkilərdən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbii idi. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.



inkışafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək əziz qardaşımı seçkilərdən sonra ilk səfərinə Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.

Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bu bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaqlar baxımından da biz daim bir yerdəyik.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermenistan qarşılayır. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdan sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və gələcəyə bu gücə daha da böyüyür, dostlar sevinir, istəməyənlər isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermenistan qarşılayır. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdan sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və gələcəyə bu gücə daha da böyüyür, dostlar sevinir, istəməyənlər isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin

Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərmişdir, hər zaman Türkiyənin yanında olduğunu ifadə etmişdir. "Zeytun budağı" əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərmişdir. Bu, bizim ümumi məsələmizdir.

Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliymiz bu layihələrin yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsinə birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.

Əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram, qardaş türk xalqına daim rifah və tərəqqi arzulayıram. Sağ olsun.

Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, "Star" neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyik ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan "Petlim" limanı inşa edilə bilər. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.

Müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldi ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.

Biz bütün sahələrdə - mədəniyyət, təhsil, insənəyyət, humanitar sahələrdə daim birlikdəyik. Biz i birlişdirən qədim tarix var, bizi birlişdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsinə birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.

Əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram, qardaş türk xalqına daim rifah və tərəqqi arzulayıram. Sağ olsun.

Ali qonağın şərəfinə



Aprelin 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC

Parlamentlərarası əməkdaşlıq əlaqələrin genişlənməsinə töhfə verir

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevə qarşıladı.

Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirdi. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezi-



dent seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq dedi:

"Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əli-

yev təkə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir".

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğuladı.

Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycan və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə global əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olundu.

Prezident İlham Əliyev Anıtgəbiri ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olduğu məqbərəyə - Anıtgəbirə gəldi.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürok sözlərini yazdı.



Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İshak və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.



İlham Əliyevin səfəri Türkiyənin əsas gündəm mövzusu oldu

Əvvəli 1-ci səh.

Eyni zamanda, global əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər sisteminin möhkəmləndirilməsi, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıdıran rejim-dən canını qurtara bildi.

Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfərinə də məhz bu fonda yanaşmaq lazımdır. Eyni zamanda, bu səfər qarşıda ölkə mediasının əsas gündəm mövzusu olaraq xüsusi diqqət mərkəzindədir. Səfər barədə onlarca teleşirkət, qəzet və internet portalı xəbərlər paylaşır.

"Milliyet" qəzeti "Cumhurbaşkanı Erdoğan, İlham Aliyev'i Resmi Törenle Karşıladı", "Azerbaycan Cumhurbaşkanı İlham Aliyev Meclis Başkanı Kahraman ile görüşü", "Cumhurbaşkanı Erdoğan Aliyev onuruna akşam yemeği verdi" başlıqlı xəbərlər dərc edib. Qəzet İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinə xüsusi yer ayırıb.

"Habertürk" qəzeti də "Azerbaycan Cumhurbaşkanı Aliyev Ankara'da", "Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi" başlıqlı xəbərləri oxucularına çatdırıb. Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçıları birgə foto çəkdirlər və şam ediblər. "Görüşdə Türkiyə-Azərbaycan dostluğu və qarşılıqlı münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb".

"Sabah" qəzetinin "Cumhurbaşkanı Erdoğan Aliyev'i resmi törenle karşıladı" başlıqlı xəberində qeyd olunub ki, Prezident İlham Əliyevin şərəfinə toptarlardan yayılın atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

"Hürriyet" qəzeti isə "Erdoğan, Azərbaycan Cumhurbaşkanı Aliyev'i böyle karşıladı" başlıqlı xəbəri oxucularına çatdırıb. Qeyd edilib ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin sarayına gəlib.

"Akşam" qəzeti isə "TBMM Başkanı İsmail Kahraman Azərbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir araya geldi" başlıqlı xəbəri oxucularına çatdırıb.

rib. Bildirilib ki, görüşdə İsmayıl Qəhrəman İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidentini seçkilərdə parlaq qələbə qazanması münasibətilə təbrik edib. İ. Qəhrəman vurğulayıb ki, Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir.

Türkiyənin digər nəşri "Star" qəzeti isə "Azerbaycan Cumhurbaşkanı İlham Aliyev Ankara'da" başlıqlı xəbərə yer ayırıb. Qeyd olunub ki, söhbət zamanı dövlət başçıları Türkiyə və Azərbaycanın bütün məsələlərlə bağlı bir-birinin yanında olduğunu diqqətə çatdırıblar.

"Yeniakit" qəzeti isə "Erdoğan'ın konluğu Ankara'ya geldi" başlıqlı xəbərə yer verib. Bildirilib ki, Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini də hiss edir.

"Posta" qəzetində də "Azerbaycan Cumhurbaşkanı Aliyev TBMM'de" başlıqlı xəbərə yer ayırıb.

"Anadolu" Xəbər Agentliyinin "Cumhurbaşkanı Erdoğan Aliyev'i resmi törenle karşıladı", "Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi" başlıqlı xəberində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

Məşhur "TRTHaber" kanalının "Azerbaycan Cumhurbaşkanı Aliyev Ankara'da" "Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi", "Ahaber" kanalının isə "İlham Aliyev'den Türkiye açıklaması" başlıqlı xəbərlərində qeyd olunub ki, hər iki dövlət başçıları görüşdə ölkələr arasında dostluq və qarşılıqlı münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

"Takvim" qəzetində, "Haberler-kara.com", "hukukihaber.net", "medya-veri.com", "ensonhaber.com", "haberlerdenavar.com", "haberler.com", "haber gazetesi.com.tr", "dunya.com", "ilerhaber.com" və s. xəbər agentliklərində dərc edilən xəbərlərdə də İlham Əliyevin Türkiyə səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qarşılıqlı, dostluğu və strateji münasibətlərinin inkişafı və əbədidir. Azərbaycan Prezidenti isə Türkiyənin ən yaxın və səmimi dostudur.

Elçin CƏFƏROV,
"Azerbaycan"



İrəvanda xaos, Bakıda isə "Formula-1" həyəcanı yaşanır

Azərbaycan və Ermənistanda eyni vaxtda keçirilən seçkilərin nəticələri tam fərqli mənzərə yaradıb

Əvvəli 1-ci səh.

Ermənilər 20 ildən artıq müddətdə "Dağlıq Qarabağ kartı" ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıdıran rejim-dən canını qurtara bildi.

Əgər erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmaq bacarsa, Ermənistanı düşüdü çuxurdan çıxara bilər. Amma bunun üçün Ermənistan ilk növbədə, işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır.

Bunu Prezident İlham Əliyev də dəfələrlə söyləyib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın işğalçı siyasəti nə qədər davam edəcəksə, bu ölkə regional layihələrdə iştirakdan məhrum olacaq. Bu isə səfətlər içərisində yaşayan Ermənistan əhalisinin durumunu daha da ağırlaşdıracaq.

İşğalçı Ermənistan
dalan ölkəyə çevrilib

Bu gün Ermənistanda əhalinin böyük hissəsi işsizdir və səfətlər içində yaşayır. Ermənilərin böyük hissəsi müxtəlif xarici ölkələrdə miqrantdır. Serj Sarkisyanın apardığı siyasətin nəticəsidir ki, Ermənistan iqtisadiyyatı tam olaraq göküşüb, ölkə mühüm beynəlxalq layihələrdən kənarda qalıb.

Prezident İlham Əliyev aprelin 18-də keçirilən inauqurasiya mərasimində bu ölkənin durumunu belə qiymətləndirib: "Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində

də öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur".

Bu bir həqiqətdir ki, 2008-ci ildən bu yana Ermənistan rəhbərlik edən S.Sarkisyan rejimi ölkəni yalnız və yalnız uçuruma apardı. Uçurumun kənarında dayanan ermənilər isə son güclərini toplayıb etiraz etdilər. Lakin erməni xalqı anlamalıdır ki, iş bununla bitmir. İndi ilk növbədə, Dağlıq Qarabağ münasibətlərinin nizamlanması ilə bağlı konstruktiv danışıqlar aparılmalıdır. Çünki Ermənistanın yeganə çıxış yolu Azərbaycan torpaqlarını qaytarmaq, qonşularla mehriban münasibətlər yaratmaq, regional layihələrdən kənarda qalmamaqdır.

Xalqın iradəsinin əksinə
gedən rejim iflas məhkumdur

Əgər Ermənistanda yeni formalaşacaq hakimiyyət S.Sarkisyanın yolunu davam etdirəcəksə, əlbəttə ki, bu ölkənin durumu gəldikcə ağırlaşacaq və tezliklə yeni rejim də istefaya göndəriləcək. Çünki erməni xalqı Azərbaycanla Ermənistan arasında olan böyük fərqi aydın şəkildə görür.

Hər kəs şahiddir ki, Azərbaycan da və Ermənistan da eyni ayda keçirilən seçkilər ölkəmizi inkişaf, sabitliyi möhkəmlənməsinə, Ermənistan isə siyasi xaos, vəziyyətin gərginləşməsinə səbəb oldu. Bu cür nəticələrin ortaya çıxmasının səbəbləri aydındır. Azərbaycanda tam demokratik proseslər gedir, hakimiyyət xalqın iradəsinə ifadə edib, xalq öz sərbəst seçiminə etməklə cənab İlham Əliyevə, yeni, bugünkü iqtidara böyük etimadını göstərib. Ermənistan isə vəziyyəti tamamilə fərqlidir. Bu ölkədə hakimiyyətə gələnlər həmişə rəqiblərini qətlə yetirməklə xalqın iradəsinin əksinə gedib, mühərri-bə qorxusu ilə insanları hədələyərək hakimiyyətdə qalıblar. Ona görə də ermənilər heç zaman o rejimləri dəstəkləməyib və illərdir ki, hər kəs Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqları, qanun pozuntularını, xalqın böyük etirazlarını görür və ordu-nu da həmin etirazları necə amsızlıqla yatırdığına şahidlik edir.

Eyni vaxtda keçirilən
seçkilərin nəticələri tam fərqli perspektivlər yaradıb

Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Ancaq görünür odur ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilən seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaradıb.

Ən azından bu gün İrəvanda cəryan edən gərginliyin və Bakıda "Formula-1" yarışlarına hazırlığın foto-ları hər iki ölkədə kəskin fərqli mənə-zərəni aydın göstərir. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənə-zül, aclıq və səfətlər hökm sürən, iqtisadiyyat dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.

Azərbaycanda isə seçkilərin nəticələri göz önündədir. Xalq yenidən etimad mandatı verdiyi İlham Əliyev-lə uğurlu gələcəyə addımlayır. Xalqın mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansını əldə etdi, yeni hökumət formalaşdırıldı.

Qətiyyətli siyasi
iradənin təntənəsi

Əlbəttə ki, cənab İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasət iradəsi mənasıdır, ölkənin inkişafı fərqli istiqamət ala bilər. Çünki 2005 və 2010-cu illər parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərmək istəsə də, öz istəyinə nail ola bilmədi. İqtidar bu

təzyiqləri neytrallaşdırdı, ölkədə sabitlik yaratdı. Sonrakı illərdə də "siyasi məhbus" və "demokratiya" adı altında pərdələnməmiş beynəlxalq institutlar ölkəyə kənardan "demokratiya ıxracı"na cəhd etdilər, amma buna da nail ola bilmədilər.

Cənab İlham Əliyev Azərbaycanda daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarşıdurmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı Ukraynanı qarşıdirdi, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistan isə hakimiyyəti böhranına və xaosu sürükdü.

Prezident İlham Əliyev tam müstəqil siyasəti ilə Azərbaycanı müxtəlif siyasət qütblərin təzyiqlərindən qorudu. Bu müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan sabit, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuzla malik ölkədir. Bu gün Azərbaycanda xarici siyasət qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan nərəzi kütlə yoxdur. Halbuki Ermənistan küçəyə axışmış inqilab edənlər demokratiya yox, sadəcə, insan kimi yaşamaq, ailələrinin dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər.

Prezident İlham Əliyev həm seçki dövründə, həm də ondan sonrakı açıqlamalarında yaxın 7 ildə də siyasət və iqtisadi müstəqilliyin qorunmasını və daha da inkişaf etdirilməsini öz siyasətinin ana xətti elan edib.

Bir sözlə, görünən mənzərə hər şeyi açıq-aşkar göstərir. Bir tərəfdə aclıq, səfətlər, xaos içərisində boğulan Ermənistan, digər tərəfdə sabitlik, əmin-amanlıq, sosial-iqtisadi inkişaf, davamlı islahatlar aparılan müstəqil Azərbaycan dayanıb. İşğalçı ölkə nə qədər ki, mövcud siyasətini davam etdircək, bu acınacaqlı durumdan qurtula bilməyəcək.

R.BAXŞƏLİYEV,
"Azerbaycan"

Azərbaycan nümayəndə heyəti rəhbərinin tələbi ilə AŞ PA-nın qətnamə layihəsində dəyişikliklər edilib

AŞ PA-nın yaz sessiyasında polşalı parlamentari Kiliyon Munyamanın hazırladığı "Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamə layihəsi müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib. Onun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münasibəti ilə bağlı dörd qətnaməsi AŞ PA-nın la-

iyəsinə daxil edilib. Nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib. Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.

Azərbaycanlı deputat Avropa Şurasını üzv ölkələrə təzyiqi azaldaraq müzakirə və dialoqa üstünlük verməyə çağırır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Danimarkanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətində olan sədri Anders Samuel-senin ötən sessiyadan sonrakı dövrdə görülən işlərə əlaqədar hesabatı dinlənilib. Hesabatdan sonra Parlament Assambleyasının üzvləri müxtəlif aktual problemlərlə bağlı sualları ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə təşkilatın iş prinsipləri və gələcək inkişafı ilə əlaqədar sualla müraciət edib: "On yaxşı münasibət forması dialoq, detalların müzakirəsidir. Bu yolla həttə düşmənlə belə müəyyən müddətdən sonra hansısa razılıqlara gəlmək mümkündür. Lakin son illər Avropa Şurasında bu prinsipə etinasız münasibət müşahidə edirik. Beləliklə Avropada olsa da, neçə illərdir onu demokratiya məktəbi sayılan Avropa Şurasına buraxmadıq. Belə neçə illərdən bəri Belarus bu ailedə olsaydı, tənqid edə-ədə, müzakirələr apararaq o ölkədə arzuladığınız bir şeyə nail ola bilərdiniz. Eyni yanaşma tərzli ilə Rusiyanı təşkilatdan küsdürdük. Eyni

yanaşma tərzli ilə belə ölkələrin sırasının bir az da genişlənməsi təhlükəsi var. Çünki belə təhlükə təşkilatın özünü süquta apara bilər. "Tam məndəyən deyilsən, bir yerdə ola bilmərik" kimi radikal yanaşma qətiyyətin doğru deyil. Yanında olan islah etmək həmişə daha asandır. Nazirlər Komitəsi təşkilatdan belə qərarların yalnız maddi problemlər deyil, daha ciddi böhranlar dövründə olduğu və doğracağının fərqi olduğunu? Təşkilatımızın gələcək taleyi, mövcudluğu ilə bağlı belə məsələlər Nazirlər Komitəsinə müzakirə edilibmi? Edilməyibsə, bu bəlgənin səbəbi nədir? Edilibsə, vəziyyəti dəyişmək üçün hansı addımlar atılıb?"

Nazirlər Komitəsinin sədri Anders Samuelson cavabında bildirib: "Avropa Şurası üzv ölkələrə əməkdaşlığın, dialoqun tərəfdarıdır və üzv dövlətlər bu dəyərlər məktəbi olan təşkilatda oraq prinsipləri bölüşürlər. İnsan haqlarına hörmət, demokratik dəyərlərə geniş meydan açmaq, hüququn aliliyinin təmin edilməsi Avropa Şurasının əsas fəaliyyəti istiqamətləridir. Bunlar təşkilatın nizamnaməsində də əksini tapır. Əlbəttə, realılıqda təəssüf ki, bəzən bütün bunlardan istisnalar da müşahidə edilir. Üzv dövlətlər bu təşkilata qəbul edilərkən öhdəliklər götürür və həmin öhdəliklərə əməl etməliyə vacibdir. Haqlıdır, Avropa Şurasına qəbul edilən hər ölkənin özünəməxsus tarixi, tələbi və keçirdiyi yol var. Həminə on qısa zaman içərisində ali səviyyədə olmasını tələb etmək düzgün olmazdı. Hər ölkənin bu təşkilata hansı yolu keçərək, hansı taleyi yaşayaraq gələcəyə də hər zaman diqqətdə saxlanılmalıdır.

Belarusla gəlincə, bizim bu ölkəni təşkilata üzv qəbul etməyimiz müəyyən problemlərlə bağlıdır. Bizim Avropa Şurası olaraq əsas məqsədlərimizdən biri ölmə hökumətinin ləğvi məsələsidir. Digər tərəfdən, biz söz, mətbuat azadlığı və digər demokratik dəyərlərin təmin edilməsinə də daim üstünlük veririk. Rusiya ilə bağlı onu deyə bilərəm ki, bu ölkə Avropa Şurasının üzvüdür, biz onu kənarlaşdırırıq, Rusiya özü son dövrlərdə əməkdaşlığa fasilə verib və üstünlük haqqını da ödəmir. İstərdik ki, bu əməkdaşlıq və iş birliyi davam etsin. Sizin fikrinizlə razıyam. Bəli, dialoq, hər məsələ barədə ətraflı müzakirələr lazımdır və məhz həmin yol-la çox çətin suallara cavab tapmaq asanlaşar".

